

Kolumbiyanın ölkəmizdəki səfiri Ermənistan-Azərbaycan münaqışəsi barədə məlumatlandırılıb

Oktjabrin 8-de Milli Məclisin Sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındaki təvgeləde və selahiyətli səfiri Luis Antonio Dimate Kardenas-la görüşüb.

Milli Məclisin Mətbuat ve ictimaiyyətə eləqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb.

Bildirilib ki, Kolumbiya parlamenti Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqışının həllində Azərbaycanın edəltə mövqeyini her zaman destekleyib.

Spiker Ermenistanın cəbhə xəttinin müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozaraq törediyi texnabatlarla bağlı Kolumbiya Senatının Xarici eləqələr komissiyası tərəfindən Azərbaycanın haqlı mövqeyini destəkləyən beynanəmənin qəbul edilməsinə görə kolumbiyalı parlament



tariłərə azerbaiyancı hemkarlarının minnətdarlığını qatdırmağı səfirdən xahiş edib.

Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqışını haqqında bəzi tarix faktları, hemçinin BMT Təhlükəsizlik Şurasının münaqışına dair qətnamelerini, beynəlxalq qurumlar tərəfindən qəbul olunan digər sonədləri diplomatin diqqətine çatdırıb.

Sentyabrın 27-dən Ermenistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində növbəti dəfə herbi texnabatlar raketləndən atəş tutulur. Bu işe beynəlxalq hüquq ziddir ve Ermenistan tərə-

finden Azərbaycana qarşı növbəti təcavüz aktıdır.

Görüşdə hemçinin qaqçın ve məcburi köçkünələrim haqqında məlumat verən Milli Məclisin Sədri beynəlxalq hüququn tələblərinə məhəl qoymanın işgalçi Ermənistanın dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pişnişləminin vacibliyini qeyd edib.

Səfir Luis Antonio Dimate Kardenas dinamik inkişaf edən Azərbaycanın sülhsever ölkə kimi regiona digər dövlətlərinə nümunə olduğunu vurğulayıb. Rehberlik etdiyi saflıyının fealiyyəti barədə məlumat verən Luis Antonio Dimate Kardenas bütün sahələrdə ikitərəfi eməkdəşlərin genisləndirilmesi istiqamətinə seyləri davam etdirəcəyini və bu görüşdə eldə etdiyi məlumatları ölkəsinin müvafiq qurumları çatdıracağını bildirib. O, her iki ölkənin parlamentlərində fealiyyət göstərən dostluq qruplarının six münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidiş olduğunu bildirib.

ker bildirib ki, işgalçi ölkə müxtəlif istiqamətlərdən bimənzəndən keçirilən hərbi mövqelərimizə hücum nümunə olduğunu vurğulayıb. Rehberlik etdiyi saflıyının fealiyyəti barədə məlumat verən Luis Antonio Dimate Kardenas bütün sahələrdə ikitərəfi eməkdəşlərin genisləndirilmesi istiqamətinə seyləri davam etdirəcəyini və bu görüşdə eldə etdiyi məlumatları ölkəsinin müvafiq qurumları çatdıracağını bildirib. O, her iki ölkənin parlamentlərində fealiyyət göstərən dostluq qruplarının six münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidiş olduğunu bildirib.

Hikmat HACİYEV:

“Azərbaycanı ittiham etmək əvəzinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”



“Jurnalistin məlumatı göstərir ki, erməni əsilli Fransa vətəndaşları Azərbaycanın mərkəzi və hərbiçilərə hücumlar edən müzdariblər qismində Ermenistan silahlı qüvvələrinin sıraladı fealiyyət göstərirler”.

AZƏRTAC xəber verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmat Hacıyev özünün “Twitter” sehifəsində yazır.

“Azərbaycanı ittiham etmək əvəzinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi bildirib.

QDİƏT PM-nin Hüquqi və siyasi məsələlər komitəsinin iclası keçirilib

Oktjabrin 8-də Qara Doniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin onlayn formatda 56-ci iclası keçirilib.

Milli Məclisin Mətbuat ve ictimaiyyətə eləqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda QDİƏT PM-ye üzv ölkələr - Rusiya, Türkiye, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqaristan, Yunanistan, Ruminiya və Ermenistan nümayəndə heyətinin üzvləri iştirak edib. Ölkəmiz Milli Məclisin deputatları - QDİƏT PM sedirinin müvəvəti, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Xalid Əhmədovda temsil edib.

Iştirakçılar əvvəlcə gündəliyi və komitenin bu ilin iyulun 9-də onlayn formatda keçirilmiş 55-ci toplantısının protokolunu təsdiqləyiblər.

Sonra tədbirdə “Pandemiya ilə mübarizədə parlamentlərin rolü - hüquqi və siyasi aspektlər” mövzusundan müzakirələr aparılıb. Məruzəni Bolqaristanın nümayəndə heyətinin üzvü Pavel Xristov təqdim edib. Qeyd olunub ki, məruzə nümayəndə heyətinin təqdim etdiyi hesabatlar əsasında hazırlanıb. Bildirilib ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Sonra QDİƏT PM-nin baş katibi Aşəf Hacıyev Yurmanış Enerji Siyaseti və İnkişaf Merkezinin (KEPA) 2020-ci ilde ağacların ekiməsi ilə bağlı təsəbbüsə bərəde komite üzvlərini məlumatlandırib.

QDİƏT-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 55-ci iclası

Oktjabrin 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin videoformatda 55-ci iclası keçirilib.

Milli Məclisin Mətbuat ve ictimaiyyətə eləqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfransda qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Ramin Məmmədov, diger üzv ölkələr - Rusiya, Türkiye, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqaristan, Yunanistan, Ruminiya, Serbiya, Türkiye və Ermenistanın nümayəndələri iştirak edib.

Videokonfransı QDİƏT Parlament Məclisinin Baş katibi Aşəf Hacıyev açaraq nümayəndə heyətlərin salamlayıb.

Sonra gündəlik qəbul olunub, QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu ilin iyulun 10-dən 12-dək 54-cü iclasının protokolunu təsdiqlənilər.

“Pandemiya ilə mübarizədə parlamentlərin rolü: sosial aspektlər” mövzusuna hesən olunmuş 55-ci iclasda hesabat mərzəsini Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev təqdim edib. Bildirilib ki, həzirkı məruzə Azərbaycan, Bolqaristan, Gürcüstan, Moldova, Ruminiya, Rusiya, Serbiya, Türkiye və Ukrayna milli nümayəndə heyətlərinin təqdim etdiyi informasiyalar əsasında hazırlanıb.

Məruzə etrafında çıxışlarda əvvəlcə Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Metin Gündoğdu 2020-ci ilde dünyani cəngəne alan COVID-19-la bağlı yaranmış vəziyyət-

əsasında hazırlanıb. Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Metin Gündoğdu 2020-ci ilde dünyani cəngəne alan COVID-19-la bağlı yaranmış vəziyyət-

dən söz açıb. Türkiyədə koronavirusla mübarizədən sonra məhz kəndlərdən təqdim etdi.

Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuliani ölkəsindən bəsiqəndən istiqamətə gəlmişlər söz açıb.

Daha sonra Ermenistan nümayəndə heyətinin üzvü Anuq Beçloyanın mövzudan yan keçərək Dağılıq Qarabağ problemlərini və cəbhə xəttindəki vəziyyəti təqdim etdi. Sonra Bolqaristan nümayəndəsi Krasimir Velçev öz ölkəsində pandemiyanın quruma üzvi ölkələrin iqtisadiyyatına, xüsusi turizm sektoruna vurduğu zərərlərden geniş səhər açıb.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.

Məruzə etrafında çıxış edən qurumda Türkiya nümayəndə heyətinin rəhbəri, TBMM Üzvü Camal Özürk qardaş ölkədə pandemiya ilə mübarizədən sonra məhəm əməkdaşlıq və intensiv dəst yardımımları məvcudluğundan mənənum olduğunu bildirib. Diqqətənətli ki, virusun yayılmaya başlığından andan etibarən bütün ölkələr əsasında təsdiqlərini təqdim etdi.



Erməni faşistlərinin qurbanları mülki şəxslər və obyektlərdir

Bəs Prokurorluq: "Düşmənin atası nəticəsində Goranboy rayonunun Aşağı Ağcakənd kənd sakini həlak olub"

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, işgalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə mülki əhalini hədəfə alımla raket və artilleriya məmərlərindən oktyabrın 8-də şəhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Oktjabrin 8-də saat 08 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsindən top məmərlərinin düşməsi sebəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərinə ve yaşayış evlərinə, Qaraçınar tam orta kənd məktəbinə külli miqdarda ziyan deyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri heyata keçirilir.

Ermənistan ordusunun gecə saat 04 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə və evə ziyan dəyiş

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işgalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilen obyektlər, o cümlədən mülki əhalini hədəfə alımla oktyabrın 8-də saat 07 radələrindən Goranboy rayonunun Şahməmmədi kəndini ağır artilleriyadan atəşə tutması neticesində həmin kənd sakini 1975-ci il tevəllüdü Quliyeva Türyən Tofiq qızı yaşadığını evde həlak olmuş, yaşadığı ev ise maddi ziyan deymışdır.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələrinin tərəfindən oktyabrın 8-də saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi neticesində bir neçə mülki obyekti, 1 avtomobile və bir neçə yaşayış binasına maddi ziyan deymışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərruatının müyyənet edilməsi istiqamətində zəruri istintaq tədbirləri heyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə elave məlumat veriləcək.

Ermənistan ordusunun mülki əhalini hədəfə alması nəticəsində Ağdam rayonunun Büyükbəyli kəndində iki sakın xəsarət alıb



Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, işgalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilen obyektlər, o cümlədən mülki əhalini hədəfə alımla oktyabrın 8-də şəhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya məmərlərindən intensiv atəşə tutub.

Oktjabrin 8-də saat 08 radələrində Büyükbəyli kənd sakini 1992-ci il tevəllüdü cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il tevəllüdü Quliyeva Hürüm Talış qızı avtomasnına yol gedərən Alibəyli kəndi əraziində mərmər düşməsi neticesində müxtəlif dərcələi bədən xəsarətləri alaraq xəstəxanaya yerdəşdiriliblər. Bundan başqa, kənd əraziində çoxlu sayıda mülki infrastruktur obyektiye və evinə külli miqdarda ziyan deyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri heyata keçirilir.



Gəncə: hədəf yenə dinc əhalili və mülki obyektlərdir

Amma düşmənin təxribatı şəhər əhalisinin əzmini qırır

Erməni işgalçılari cəbhə bölgəsində yaxın orazilərlə yanaşı, döyüslərdən xeyli uzadqa yerləşən şəhərlərimizi da hədəfə alımda davam edir. Bununla öz acizliyini və qorxaqlığını nümayiş etdirir Ermənistan ordusu Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni üçüncü dəfə raket atəşindən tutmuşdur. Nəticədə Əziz Əliyev prospektində, şəhər sakinlərinin "Təzə bazar" adlandırdıqları ərazidə və şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında dağıntı olmuş, toxumının 300 metr radiusunda mağazaların sümükləri qırılıb tökülmüşdür. Birinci bombardmandan bir nəfər həyatını itirə və 32 nəfər yaralansa da, xoşbəxtlikdən ikinci və üçüncü raket atəşində insan telefonu və yaralanın olmamışdır.

İlahi qüvvələri mülki əhalini ağır artilleriyadan atəşə tutmaqla bizi qorxutmaq isteyir. Lakin bəs düşmən bu hileyin yaxşı bilirik və isteyirik ki, onlar da bilsinler".

Azer SEYİDOV, həkim: "Həc səbəhsiz ki, ermənilərin təxribatı el atmaqda esas məqsədi hem de bu qədim şəhərdəki abidələri məhv etməkdir, nece ki, Dağlıq Qarabağda işğal altında olan ərazilərimizdəki muzeylərimizi, məscidlərimizi, eləcə de qədim tarixi abidələrimizi dağıtmışlar. Düşmən bu cırkınlı niyətinə bu gün de davam etdirir. Lakin bəzəncələr bundan qorxmur. Biliyik ki, ordumuz düşmənin layiqli cavabını verir. Cəbhədən aldığımız şad xəberlər de bunu göstərir. Ermenilərin həyatına keçirdikləri təxribatardan sarsılmış və Azərbaycan Ordusunun zəfer calacağı tarixi günə səbərsizlikle gözleyir".

Tural İBRAHİMOV, sürücü: "Hər dəfə Dağlıq Qarabağın adı cəkildən ister-istəməz ellər asındı. Baxmayaraq ki, Azərbaycan o füsun-kar bölgəsi men doğulmamışdan evvel işğal olmuşdu. Ancaq bəzəncələr kimi qanım coşur, döyüslərin başlanacağı günü səbərsizlikle gözleyirdim. Nəhayət, sentyabrın 27-de arzum gerçəkəldi. Azərbaycan Ordusu ermənilərin təxribatından qarşı çıksa həmçinin keçdi və elə ilk gündən neyə qadir olduğunu sübut etdi. Belə bir vaxtda da minlərlə azərbaycanlı genci kimi könlüllü olaraq orduya yazardı. İndi ne vaxt çağırılacağımı gözləyirəm. Hələlik ordumuzun cəbhədən cəhd etməyi istəyir. Hər gün eşitdilim qəlebə xəberləri məni sevindir. Düşmən atəşə tutmaqla özürlərinin qədim Gəncə torpağını ağır artilleriyadan atəşə tutması isə Azərbaycan əsgəri ilə üzüldüyündən geyşlənərək dinc əhalini hədəfələr kəndi, bu da onların düşdürükləri ağır vəziyyətdən xəber verir. Döyüslər zamanı çox sayıda canlı qüvvə və texnika itirən erməni si-

Baş verənlər baxmayaraq, əncəllər sarsılırlar. Hami emirdik ki, Azərbaycan Ordusuna düşmən adekvat cavab verir. Bu ahvalı-ruhiyəni şəhər əhalisi ilə səbhətde de hiss etdi. Onlar bəzəncələr kimi səslenərlər, həm hərbçilər kimi qanım coşur, döyüslərin başlanacağı günü səbərsizlikle gözleyirdim. Nəhayət, sentyabrın 27-de arzum gerçəkəldi. Azərbaycan Ordusu ermənilərin təxribatından qarşı çıksa həmçinin keçdi və elə ilk gündən neyə qadir olduğunu sübut etdi. Belə bir vaxtda da minlərlə azərbaycanlı genci kimi könlüllü olaraq orduya yazardı. İndi ne vaxt çağırılacağımı gözləyirəm. Hələlik ordumuzun cəbhədən cəhd etməyi istəyir. Hər gün eşitdilim qəlebə xəberləri məni sevindir. Düşmən atəşə tutmaqla özürlərinin qədim Gəncə torpağını ağır artilleriyadan atəşə tutması isə Azərbaycan əsgəri ilə üzüldüyündən geyşlənərək dinc əhalini hədəfələr kəndi, bu da onların düşdürükləri ağır vəziyyətdən xəber verir. Döyüslər zamanı çox sayıda canlı qüvvə və texnika itirən erməni si-



Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Gərəssən, dinc əhalini hədəfə alımda ermənenin neyinə gerakdır? O daqiqə de gözlərəm. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmamışdı. İndi düşünürəm. Sahib MƏMMƏDOV, sahin: "Uzun illərdik ki, ticarət meşğulam. Səhər "Təzə bazar"dakı iş yerlərə təzezə gelmişdir. Bəzən sənki yerdən gəlmişdir. Qəfələnən elə bir gurultu səsi geldi ki, menimlə birlikdə etrafındakılar da düz qaldı. Cələçənən görük ki, biza çox yaxın bir əraziyə düşən raket parlamları və mağazaları dağıdıraraq yerlərə yekşan etmişdir. Ətraf təstü, insanlar təlaş içerisinde idil. Xoşbəxtlikdən insan telefonu olmam



Başımıza mərmilər yağsa da...

Neçə gündür ki, düşmən artilleriyası susmaq bilmir. Ermenistan silahlı qüvvələri kəndlərimizi atəş tutmaqdə davam edir. Atılan mərmilər kəndlərimizi, yaşayış məntəqlərimizi daşıqtı da, evimizi başımıza uçurtşa da, bir zərrə sarsılmışdır. Hər gün cəbhədən aldığımız qələbə sərəqlə şad xəbərlər, şanlı ordumuzun zəfər yürüşü bizo qol-qanad verir.



Otuz il bu günü gözlemişik. Otuz il xəxəletli yaşamış, ürkəndən gülə bilməmişik. Şükürler olsun Allahın bu gününe. Hamının üzü güñür. Yolda, küçəde rastlaşanlar bir-birini tebrik edir, gözaydınlığı verir.

Ağdama qovuşacağımız güne qurbanlar demisik. Amma istəyimiz bütün Qarabağın azadlığıdır. Səbirsizlikle üçüncü mütəqəddəs bayraqımızın Şuşada, Laçında, Xançəndidə, Füzulidə, şanlı ordumuzun işğaldən azad ede-

Şükür MİRZƏYEV,
Ağdam rayonu,
İmamqulubəyli kəndinin sakini

Ordumuzun qələbələrini qürur və fərəhli qarşılıayıq

Rəşadətli ordumuzun azığın düşmənə sarsıcı zərbələr vuraraq onu ağrı möglübötüllərə uğratması və bütün cəbhə boyu qoləbə yürüşünü davam etdirəmisi xalqımızın birlikde biz lenkənləri tərəfdən sevindirir.

Rayonumuzun sakinləri bu şanlı qələbələrdən qürürlərin, fərəh hissi keçirirlər. Fərəh edir ki, Prezident İlham Əliyevin birbaşa rehberliyi ilə gülənlər qüdretli orduya cəvərmiş. Silahlı Qüvvələrimiz erməni fasılərini darmadağın edərək işğal altında olan torpaqları düşmən tapşadığında azad edir.

Qürur duyuruq ki, ordumuzun sirlərindən lenkənləri gəncər de Vətəne məhəbbət, dövlət sədəqət və düşmənə nifret hissi ilə vururular. Bu gün hər bir lenkənli Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə cəbhəyə getmeye, azığın düşmənə döyüşməye, lazımlı gələrsə, şəhəd olmağı hazırlıdır.

Biz Qarabağ cəbhəsində baş veren hadisələrə bağlı hər bir rəsmi məlumatı diqqətə izləyirik. Xüsusi Prezident İlham Əliyevin ve Birinci vitse-prezident Mehriban Xanım Əliyevannın qəhrəman ordumuzumuz qazandığı qələbələr, düşmən ordusuna, onun manfur eserine, herbi texnikasına vurduğu dağlıcı zərbələr, onlara yaşayış məskənimiz, bərekəti torpaqlarımızın işğaldən azad olunması ilə bağlı üzərəkan, xoş müdafiə paylaşımılarını, dövlət başçısının müsahibələrində qətiyyəti bayanatlarını qürurla, fəxrlə qarşılıyırıq.

Ələkbər ƏLİYEV,
Lenkən şəhər sakininə,
Milli Qəhrəman atası

Prezidentin qətiyyətli mövqeyi hamimizə ruh verir, xalqımız qələbəye inandırır. Biz bu qəti mövqeyi ürəkden bəyənirik, müdafiə edirik. İnanırıq ki, Qarabağ problemi dövlət başçısının polad iradesi, qəhrəman Azərbaycanın eserinin ezmə və xalqımızın maddi-mənəvi dəstəyi ilə en yaxın vaxtlarda birdəfəlik həll edilecek, arazi bütövülüyümüz barpa olunacaq, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qaydadır, işğaldən azad olunacaq yerlərde yəhən yeniden qaynakacag, şəhərlərimiz, kəndlərimiz yeniden tikilecək, abadlaşacaq, ölkəmiz dinc inkişaf yolunu davam etdirərək sənəvi dövlətlər cərgesində şərəflə yerini tutacaqdır.

Bilirik ki, bu gün cəbhədə bize qarşı döyüşən qondarma qurumun hərbi qüvvələri deyil, ümumiyyətə, belə bir ordu heç mövcud da deyil. Bize qarşı döyüşən Ermenistanın orduyu, eyni zamanda xaricdən getirilen qanunsuz silahçıları ki, onlar da qəhrəman ordumuzun qəsəbələrindən silahlarını, herbi texnikalarını da qoyub qaçırlar. Ermenistan iqtisadi cəhətdən iflas, mənəvi cəhətdən degradasiyaya uğradı. Bizim cənnət-məkan eşərlərimiz, gözəl Qarabağımız Ermenistanın işğalında qala bilmez. Qarabağ heç vaxt Ermenistan olmayıb. Qarabağ Azərbaycandır!

Ələkbər ƏLİYEV,
Lenkən şəhər sakininə,
Milli Qəhrəman atası

Lenkəranlı dərzi bayraq tikib təmənnasız cəbhəyə göndərir



Lenkəranda yaşayan dərzinin dövlət bayrağımızı təmənnasız tikərək cəbhə bölgəsinə göndərməsi ötən gündən sosial şəbəkələrin gündəmənənə çevrilib. AZERTAC-in müxbiri bu vətənpərvər dərzi ilə görüşüb, onunla həmsəhət olub.

Sentyabrin 27-dən başlayaraq cəbhə xəttində düşmən texribatına layiqli cavab veren Azərbaycan eserləri hər gün qazandığı yəni zərfərlər xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bu münasibətən ölkəmizin her yerində orduya dəstək aksiyaları nümayiş etdirilir. Arxa cəbhədə olan hər kəs "hər şey Vətən üçün" deyərək, bu ümummiliyi işə az da olsa, öz dəstəyini vermək isteyir. Xəbərlərimiz qəhrəman Lenkərənin Kərgəlan kəndində dərzi işleyen Mehman Bayramov da belə vətənpərvər insanlardan bırdır. 56 yaşı olan Mehman ustası 35 ilər doğuldugu bu kəndə dərzi işləyir. Mühərribe başlayandan dövlət bayraqlarından orada da insanlarımıza paylayacağım" emindir.

Dərzi Mehman Bayramov deyib: "Ordu muz her gün zərfərlər qazanır, yəni tarix yazır. Xosbəxtəm ki, oğlum da on cəbhədədir. Köhnəlül xidmətə yollanıb, düşmənə vuruşur. Azərbaycan Ordusu Şuşaya bayraq sancısn, oğlumun və eserlərimizin ayagi altında qurban kesəcəyəm. Tikdiyim bayraqlarından orada da insanlarımıza paylayacağım".

Arzun çıxılsın, Mehman ustası. Tikdiyin bu üçüncü bayraq, albəttə, rəşadətli ordumuzun güvə və qüdreti sayasında Qarabağımızın her bölgəsində dalğalanacaq! Allah bu bayraq uğurda canından keçən şəhidlərimizə rehəmtənək!

"Övvəller icra nümayəndəsinən, bələdiyələrinə və dövlət qurumlarının sifarişi ilə bayraqlar tikirdim. Sifarişlər on çok seçkiliyər. Sifarişlər arasında olurdu. Dizdür. O vaxt öndənək isə görsem də, indi veziyət fərqlidir. Söhbət tor-

cəy bütün kənd və səhərlərde dalğalanacaqı günə gələcəyink. O günün tezliklə gələcəyink inanırmış çok böyükdür. Bu inam Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müdrük siyasetindən, qüdrəti serkəde bacarığından və hər gün biza yeni orazları işğaldan azad etməkə sonusuz sevinc bəş edən qəhrəman Azərbaycan eserlərinin zəfəri yurşundan qaynaqlanır.

Bu gün bizimizə mərmilər yağsa da, elimiz işdən-güclənən soyumur. Camaatımız təserrüfat işlərinə dənə inanla davam etdirir. Ağ örpəklə pambıq tarlalarında məhsul yığımı zərbəci ahang alıb. Taxi sepiini davam etdirir. Heyvanlar əznlər çalırlar. Yaxşı bilirki, əmək meydəndən gördüyüümüz işlər ham də döyüşen, inanla irəlileyən ordumuz üçün lazımdır.

Şükür MİRZƏYEV,
Ağdam rayonu,
İmamqulubəyli kəndinin sakini

Erməni işgalçılari indi də mülki-strateji obyektləri vururlar

BTC-ni hədəfə almaq odla oynamaq deməkdir



Ermenistan son aylar yenidən ardıcılıqla, özü də müxtəlif istiqamətlərdə, ayrı-ayrı bölgelərdə texribat tərtibatlıdır. Bura məqsədlər güdür. Əlbətə ki, ilk növbədə, onların planı Azərbaycan torpaqlarının işğalıdır və bunu açıq-aydın deyirlər. Hətta bizi yemi orazılomiz işğal edəcəkləri ilə hədəleyir, vahimə salmaq isteyirildər. Təbii ki, Azərbaycan belə sözlərə qorxuya salmaq mümkün deyil. Çünki onların bu yalançı "qəhrəmanlığ" na, şəhər vəsiyətinə qoymuşdur. Bəzən onların balaqanlıq dulu xisletinə çıxan beledik.

Ermenistan rəhbərliyi həmçinin ölkəsində hökm sürən sosial-iqtisadi, elecə də siyasi problemlərdən əhalinin diqqətini yayındırmayı istəyir. Belə olaraq adamlarının fikrini "düşmən", yəni Azərbaycana yonelətməyi çox yollarından biri sayır.

Ermenistan iqtisadiyyatı çöküb.

Burada yoxsulluğun seviyyəsi 24 fai-

zi töhrət.

Xatırladək ki, Azərbaycanda bu gələcək 4,8 faizdər. Fərqi izah, şəhər etməye ehtiyaq yoxdur. İşgalçılıq siyaseti ilə meşqəl olan onşun republika özət vətəndaşlarının rifah hali üçün heç bir tədbir görmür. Ele bu səbəbdən da Ermenistan boşalar, yəni əhali dəstə-dəste baş götürüb.

İşə çatıb ki, Ermenistan rəhbərliyi tərəfindən işğalda urvatsız ölümüne bəis olduğunu əsərliyən işğal etdirir. Azərbaycanda işə şəhərlərin xatıresi daim uca tutulur, onların ailələri, elecə də döyüşlərdə sağlamlıq itirmiş, əlli illik qazanmış insanlar dövlət qayğısı ilə ehənə olublurlar. Keçən il ölkəmizdə şəhərlərinə və mühərbiəllişlərinə 934 menzil verilib. Bütövlükde bu kateqoriyalardan insanlara inşanlıqda 7590 menzil təqdim olunub. Ermenistan işə bele bir program əməkşövətənən təqdim olunub. Ermenistanın 30-da Mədəfə Nazirliyinin Mərkəzi Herbi Klinik Hospitalində müalicə olunan boychalarla görüşərək Prezident İlham Əliyev demisi: "Azərbaycan şəhərlərinə dəstəyi qəstərən qarşılıqlı tətbiq olmalıdır. Qarabağda işğal etdirən qəsəbələr dəstələrini qarşılıqlı tətbiq etməlidir".

Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kom-

pları

getirilir.

Bakı-Tbilisi-Qars demir yolu

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi

lädi



Azərbaycanın haqqı savaşı xarici mətbuatda



"Son bombardanlar nəfəsində Azərbaycanın müdafiəsi iştir. İrsinin məhv edilməsi böyük vətəndaşlarını şoka salıb. ÜNESKO-nun müdafiəsi ihsanlılığını salırmış müdafiəni ihsanlılığını nümunələri böyük tehlükə al-

tindirdir. Tariixçilər və arxeologlər 1954-cü ilde Silahlı Münəqşiq zamanı müdafiə sərvətlərinin qorunması haqqında Haqqı Konvensiyasını, 1972-ci il UNESKO-nun Dünya Mədəni və Təbiəti İrsinin Qorunması Konvensiyasını bir dəha xatırladırlar. Ziyalların qorunma təxəllüs mərkəzi olan Gəncə şəhərinin raket hücumuna məruz qalmışdan qızılənlərin və Füzuli bölgəsindəki döyüşlər zamanı Şeyx Babi Yağrubbyun məqrəberasına böyük ziyan vurulduğunu xüsusi vurgulayırlar".

AZERTAC xəber verir ki, bu fikirlər Fransanın "Agoravox" portalında deñ olunmuş "Son xəbərlər - Azərbaycan-Ermenistan münaqşası": "eger obyektiv yanaşmağa çalışsaydı?" adlı məqaləde yer alıb.

"Oxucu mühakimə yürütməzdən evvel birte-rifli qaydada deyil, tam məlumatlandırılırsayı ne oları?" deyən mülliət Fransa mətbuatının tama-mlı Ermenistan tərəfindən məlumatlarına həsr edildiyini bildirir, Azərbaycanın sessiyyəni fransız mediasında yer verildiyinən vurgulayırlar. Həmçi-nin jurnalistləri və tariixçiləri mühakimə yürüt-məzdən evvel obyektiv olaraq her iki tərəfin məbədlerinə istinad etməye, rəaliyyət yaxından tə-nimətgah çağırırlar.

Jurnalist Azərbaycan tərəfinin təhlillərini öyrənmək üçün onlara eləqə saxlamığın maraqlı olacağını bildirir.

Məqalədə sentyabrın 27-de başlanan müharı-be haqqında məlumat verilib, Ermenistanın ölkə-mizlin Dağılıq Qarabağ bölgəsindən 200 kilometr-dən çox uzadıa yerleşən Gence, Mingəçevir, Xizi şəhərlərini, mülki əhalini və strateji infrastruktur-u hədəfə alaraq kaset bombalarla hückum etdi-rili vurgulanıb.

Qeyd edilib ki, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda məbarizə apıar. BMT Təhlükəsizlik Şurasının 4 qətnamesine baxmayaq, Ermenistan 30 ilər Azərbaycan əraziyinən 20 faizi-ni işgal altında saxlayır. Bəzi medialarda səsləndirilən "xristian Ermenistani və müsəlman Azərbaycanı arasında döyüşlər" ideyasının ölkəmiz tərəfindən redd edildiyi vurgulanıb. Azərbaycanın multi-kultural ölkə olduğunu, müxtəlif xalqların, dincin nümayandalarının birge məhrəban yaşı-dığı diqqət çatdırılıb.

Həminin vurgulanıb ki, COVID-19 böhramı dövründə Nikol Paşinyanın ölkəni iqtisadi ve so-sial baxımda açınlıqla vəziyyəti salmışdır. Bütün mühərbiyyətin alovlanmasına sebəb olub.

Məqalədə Türkiye və onun ölkəmizə dəsteyi-ne toxunularaq, onun münaqşasında iştirakının tamamilə səhər olduğunu qeyd edilib.

Sonda Ermenistanın Orta Şərqi ölkələrindən erməni mənşəli sakıncların - 150 lıvari ailənin Azərbaycanın işgal olunmuş torpaqlarında məskunlaşdırıldı, eləcə də Ermenistanın İraqdakı sefirinin PKK ilə danışçılar apararaq bəlkəden 1500-2000 döyüşünün Ermenistana göndərildi-vi vurgulanıb.

❖ ❖ ❖

Misir və Sudan mətbati Azərbay-can xalqının Vətən mühərbiyi haqqında mətərialların yerləşdirilməye davam edir.

Misir və Sudan KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Sudanın "Bajnews" portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlar yayıb. Qeyd edilib ki, dövlətimizin başçısı atəş-kesin yalnız işğal. Ermenistan öz qoşunlarının Azərbaycan torpaqlarında cıxmışından sonra mümkün olacağını vurgulayıb.

Nüfuzlu "Gomhuriyonline" saytında Azərbay-can Dövlət Təhlükəsizlik Xidmetinin Ermenistani-nın hərbi emaliyyatlardan ibradın və Suriyadan muzduri döyüşçülər getirməsi ilə bağlı yaydı-şı-sos yaziları barədə xəber yerləşdirilib.

"Aldiplomas" internet nəşri ise oktyabrın 6-də Ermenistanın şəhərinə atılan raket nəticəsində başından yaranan azyaşlı usul qəsəbəsi ilə bağlı yaydı.

"Egyptonline" portalının yaydığı xəberdə Ermenistanın hərbi-siyyasi rəhbərliyinin gösterisi ilə işğalçı, ölenin silahlı qüvvələrinin regionun en böyük strateji təyəhəsi, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət malik olan Bakı-Bilisi-Ceyhan neft keməri hədəfə almışla kə-merin Yevlax rayon ərazisindən keçen hissəsinə raket zərbələri endirmiş, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində hemin terror cəhdinin qarşısının alındığı barədə məlumat verilib.

❖ ❖ ❖

Azərbay-can Ordusunun qazanıldığı hərbi nüvəyərətər. Ermenistanda ki acıncıqla-ziyyəti dəha da gərginləşdirib. Ermenistan hökumətinin yanlış informasiyalarda cəmiyyəti aldattıq cəhdəri işi ölenin siyasi rəhbərliyinin öz maraqları namına erməni xalqını qurban vermiş kimi başa düşür. Paşinyanın səsləndirdiyi son fikirlər göstərir ki, o, he-le de xəyalperəst idəyalarından əl ekmiş. Lakin o, unurdu ki, artıq her hansı informasiyani gizləmek, onu yanlış formada təqdim etmek münasir dünyamızda demək olar mümkünsüzdür.

Küçüklerde pafoslu çıxışlar etmekle Paşinyan eله düşündür ki, siyaset meydandasında da bu cür fikirlər uğur qazanacaq. Anma, görünən odur ki, he-le de həqiqəti anımlar ve özünü qeyri-cid-

di obrazını qoruyub saxlamaqdə iddiyalıdır. Bu, onun BBC-nin müxbiri Conah Fişerə son müsahibəsində bir dəha özünü göstərdi.

Ermeni dilində danışmaq da Paşinyanın kö-meyine çatmadı.

Bir müddət evvel BBC-nin "HARDTalk" pro-gramında zəif ingiliscisi ilə özünü biabır eden Paşinyan bədən və fez vəziyyətindən çıxış yolunu erməni dilində danışmaqda gördü. Lakin diyən yalnız ele bıdu. Bütün müsahibə müddətində o, yena-ne de dərcədə sərsəm olduğunu ortaya qoymuş.

AZERTAC müsahibədən bəzə meqamları təq-dim edir.

Müsahibənin evvelində N.Paşinyanın "Beli, "Artsax" Ermenistandır və erməni torpağıdır. Orada her zaman əhalinin 80 faizi erməni olub" demişi onun esl mahiyəti bir dəha göstərdi. Paşinyan antamı ki, bù gün Azərbaycan Ordusu təxəllüs edərək etmək üçün məbarizə apıar. Azərbaycanın xalq-presidenti birləşmənən mövqeyinən də ciddi taxixi kökləri var. Bütür ermənilər kimi, saxta, hec bir taxixi faktı istinad etməyən iddiyalar iheri sürmürt. Qarabağın taxixi top-pompları, mövcud abidələri, məbədləri göstərir ki, bù erəzi qədüm Azərbaycan torpağıdır. Azərbaycan xalq-potəx təxəllüs edərək bərər olmasının üçün məbarizə apıar. Bu, həqiqətde və bunu Ermenistanın rehberliyindən başqa her kəs qəbul edir.

Danışmaq prosesini pozan Paşinyanın beynəlxalq hüquq tapşadımda davam edir.

Conah Fişer "Sizin bù cür danışığınızın be-le görünü ki, siz razılıqla yəqinməsiz" deyə Paşinyanın müraciət edərək, əslində beynəlxalq iclämətiyin məsələ ilə bağlı mövqeyini bù dəha onun işqətinqətindən barədən qızıləndir. Müsahibənin evvelində "Beli, "Artsax" Ermenistandır və erməni torpağıdır" deyən Paşinyan bir neçə dəqiqə sonra guya danışmaqara hazır olduqlarını bildir. Bù cür fikirləri bù ölkəni idarə edən şəxsin səsləndirməsi yalnız güclüdür. Sanki Paşinyan ucqar bù kəndi oturub və hadisələrin gedidən tam xəbərsizdir. Başa düşmür ki, indi baş verenlər, erməni hərbçilərinin, texnikasının möh edilmişini məhənət onun bù cür təxəbbüt, sersem bayanlarının neticəsində. Əger o, dənişqər-lar prosesinə, beynəlxalq hüququn normalarına sadıqlıq nümayiş etdirseñdi, ordusunu torpaqlar-mızdan geri çəksəydi, hem özünü, hem də xalqını bù böhrandan çıxarımsı olardı.

Müsbət "Beynəlxalq hüquq" görə, 20 ilden çoxdur ki, erməni təxəbbüt, mətbət BMT Təhlükəsizlik Şurasının 4 qətnamesine baxmayaq, Ermenistan 30 ilər Azərbaycan əraziyinən 20 faizi-ni işgal altında saxlayır. Bəzi medialarda səsləndirilən "xristian Ermenistani və müsəlman Azərbaycanı arasında döyüşlər" ideyasının ölkəmiz tərəfindən redd edildiyi vurgulanıb. Azərbaycanın multi-kultural ölkə olduğunu, müxtəlif xalqların, dincin nümayandalarının birge məhrəban yaşı-dığı diqqət çatdırılıb.

Həminin vurgulanıb ki, COVID-19 böhramı dövründə Nikol Paşinyanın ölkəni iqtisadi ve so-sial baxımda açınlıqla vəziyyəti salmışdır. Bütün mühərbiyyətin alovlanmasına sebəb olub.

Məqalədə Türkiye və onun ölkəmizə dəsteyi-ne toxunularaq, onun münaqşasında iştirakının tamamilə səhər olduğunu qeyd edilib.

Sonda Ermenistanın Orta Şərqi ölkələrindən erməni mənşəli sakıncların - 150 lıvari ailənin Azərbaycanın işgal olunmuş torpaqlarında məskunlaşdırıldı, eləcə də Ermenistanın İraqdakı sefirinin PKK ilə danışçılar apararaq bəlkəden 1500-2000 döyüşünün Ermenistana göndərildi-vi vurgulanıb.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Misirin və Sudanın KİV-inde AZERTAC-a istinadla Azərbaycan xalqının Vətən mühərbiyi haqqında materialları yerləşdirilməkdə davam edir.

Ermenistanın "böyük Ermenistan" xəste təxəyyü-lü və ideyəsi durur".

Natiq qeyd edib ki, Ermenistanın Azərbaycanın qarşı tacavüzü Dağılıq Qarabağ Muxtar Vilayetinə qarşı əssəsiz ərazi iddiyalarına görə başla-mışdır. Ermenistan Dağılıq Qarabağdan başqa ət-rəf yetdi rayonu da işğal etmişdir. İşğal etdiyə erazilərdən öz xalq ilə çıxmış niyyət yoxdur. Hazırkı herbi emaliyyatlara görə məsuliyət Ermenistanın baş naziri Paşinyanın və Ermenistanın hərbi-siyyasi rəhbərliyinin üzərindən üzərindən qərəbənən əsaslıdır. Azərbaycanın xalq-potəx təxəllüsədən başqa her kəs qəbul edir.

AZERTAC müsahibədən bəzə meqamları təq-dim edir.

Müsahibənin evvelində N.Paşinyanın "Beli, "Artsax" Ermenistandır və erməni torpağıdır. Orada her zaman əhalinin 80 faizi erməni olub" demişi onun esl mahiyəti bir dəha göstərdi. Paşinyan antamı ki, bù gün Azərbaycan Ordusu təxəllüs edərək etmək üçün məbarizə apıar. Azərbaycanın xalq-potəx təxəllüs edərək bərər olmasının üçün məbarizə apıar. Bu, həqiqətde və bunu Ermenistanın rehberliyindən başqa her kəs qəbul edir.

Danışmaq prosesini pozan Paşinyanın beynəlxalq hüquq tapşadımda davam edir.

Conah Fişer "Siz de erməni təxəbbüt, mətbət BMT Baş Assambleyasının qətnaməsi" deyə Paşinyanın müraciət edərək, əslində beynəlxalq iclämətiyin məsələ məhənət işi və qoymasıdır. Bütür ermənilər kimi qıymətləndirmək olar. "Siz de-mək isteyirsiniz ki, sizin taxixi iddiyaları var. Lakin beynəlxalq qızılqarşısında siz sevəsiniz" deyə Paşinyanın işqətinqətindən barədən qızıləndir. Müsahibənin evvelində "Beli, "Artsax" Ermenistandır və erməni torpağıdır" deyən Paşinyan bir neçə dəqiqə sonra guya danışmaqara hazır olduqlarını bildir. Bù cür fikirləri bù ölkəni idarə edən şəxsin səsləndirməsi yalnız güclüdür. Sanki Paşinyan ucqar bù kəndi oturub və hadisələrin gedidən tam xəbərsizdir. Başa düşmür ki, indi baş verenlər, erməni hərbçilərinin, texnikasının möh edilmişini məhənət onun bù cür təxəbbüt, sersem bayanlarının neticəsində. Əger o, dənişqər-lar prosesinə, beynəlxalq hüququn normalarına sadıqlıq nümayiş etdirseñdi, ordusunu təxəbbüt etdirseñdi, müxtəlif xalqların, dincin nümayəndələrinin atəsi məsələlərini bù ölkənin təxəbbüt, mətbət BMT Baş Assambleyasının qətnaməsi" deyə Paşinyanın işqətinqətindən barədən qızıləndir. Müsahibənin evvelində "Beli, "Artsax" Ermenistandır və erməni torpağıdır" deyən Paşinyan bir neçə dəqiqə sonra guya danışmaqara hazır olduqlarını bildir. Bù cür fikirləri bù ölkəni idarə edən şəxsin səsləndirməsi yalnız güclüdür. Sanki Paşinyan ucqar bù kəndi oturub və hadisələrin gedidən tam xəbərsiz

